


Ölkəmizdə əhalinin keyfiyyətli və fasiləsiz elektrik enerjisi ilə təmin olunması istiqamətində mühüm addımlar atılır

Bütün sahələrdə mühüm inkişaf əldə etmiş Azərbaycan enerji sahəsində də əsaslı nailiyyətlərə imza atır. Vurğunlanmalıdır ki, respublikamızda 2004-cü ildən bəri həyata keçirilən regionların sosial-iqtisadi inkişafına dair müvafiq Dövlət proqramlarının uğurlu icrası ölkə boyu enerji sektorunda da müsbət reallıqların yaranmasına yol açıb. Bunu həm də müasir infrastruktur quruculuğunun timsalında aydın şəkildə müşahidə etmək mümkündür. Məhz ardıcılıqla həyata keçirilən proqramlar, yeni layihələr sayəsində Azərbaycanın infrastruktur təminatı əhəmiyyətli dərəcədə möhkəmlənib. Məlumat üçün bildirək ki, 2004-cü ilə qədər Azərbaycanda cəmi 9 elektrik stansiyası mövcud idi və onların ümumi potensialı 3900 meqavata bərabər idi. Son 15 il ərzində isə respublikamız məqsədyönlü investisiya qoyuluşu sayəsində onlarla elektrik stansiyası tikməyə nail olub. Hazırda ölkənin elektroenergetika sistemində ümumi gücü 6000 MVt-dan artıq olan...

⇒ Bax səh. 7

Ölkəmizdə əhalinin keyfiyyətli və fasiləsiz elektrik enerjisi ilə təmin olunması istiqamətində mühüm addımlar atılır

"Azərişq" Açıq Səhmdar Cəmiyyəti tərəfindən regionlarda elektrik enerjisinin verilişini təmin edən infrastruktur yenilənir, hava ötürücüləri dayışdırılır



Bütün sahələrdə mühüm inkişaf əldə etmiş Azərbaycan enerji sahəsində dəsəsliliyiyyətlər imza atır. Vürgünləndirilir ki, respublikamızda 2004-cü ildən bəri həyata keçirilən regionların sosial-iqtisadi inkişafına dair müvafiq Dövlət programlarının uğurlu icrası ölkə boyu enerji sektorunda da müsbət reallıqların yayarmasına yol açıb. Bunu ham da müasir infrastruktur quruculuğunun timsalında aydın şəkildə müşahidə etmək mümkündür. Məhz ardıcılıqla həyata keçirilən proqramları, yeri layihələr sayəsində Azərbaycanın infrastruktur təminatı əhəmiyyətli dərəcədə möhkəmlənilən.

Məlumat üçün bildirək ki, 2004-cü ilə qədər Azərbaycanda cəmi 9 elektrik stansiyası mövcud idti və onların ümumi potensialı 3900 megavata bərabər idi. Son 15 il ərzində isə respublikamız məqsədönlü investisiya yoxuluşu sayəsində onlara elektrik stansiyası tikinə nail olub. Hazırda ölkənin elektroenergetika sisteminde ümumi gücü 6000 MVT-dan artıq olan 38 elektrik stansiyası fəaliyyət göstərir. Onlardan 16-sı istilik elektrik stansiyası, 12-si su elektrik stansiyası, 6-sı kiçik su elektrik stansiyası, 1-i hibrid tipli elektrik stansiyası ve 3-ü gənəsu elektrik stansiyasıdır.

Bu istiqamətdə atılan addımlardan danışşarkın vurğulamaq yerinə düşər ki, energetika sahəsində müəyyən edilən uğurlu stratejinin davamı olaraq yaradılmış "Azərişq" tərəfindən "Paylayıcı elektrik şəbəkələrinin yenidənqurulması" və inkişaf etdirilməsi məqsədilə 2016-2025-ci illar üzrə Master Plan" hazırlanaraq təsdiqlənib və həzirdə uğurlu davam etdirilir. Beləliklə, ötən illər ərzində ölkə üzrə 44 adəd 110 kV-luq, 167 adəd 35 kV-luq yarımstansiyalar və 5 mindən çox transformator məntəqəsi inşa olunub, 54 min kilometr hava və kabel xətti çəkilib, 1 milyon 600 mindən artıq müasir tipli elektron saygıcılar qurşadırılıb. Görülmüş tədbirlər nəticəsində regional şəbəkələrdə xroniki hal almış ifrat yükənləmlər, qəza aşımları minimuma endirilib, şəbəkələrin güc qəbul etmə qabiliyyəti iki dəfədən çox artırılıb, istehlakçıların, xüsusunən meqalyahılərin və mətəbər bəyñəlxalq tədbirlərin stabil enerji təchizatı təmin olunub. Paylayıcı şəbəkənin dayanıqlılığının artırılması texniki itkişərin azalmasına səbəb olub.

Qeyd edilməlidir ki, 2006-cı ildə Cənub bölgəsində inşa edilən 87 MVT gücündə olan Astara, Şəki, Xaçmaz elektrik stansiyaları, eləcə də 5 MVT gücündə Naxçıvan Muxtar Respublikasında Vayxir su elektrik stansiyası, 64 MVT gücündə Naxçıvan qaz-turbin elektrik stansiyası, 87 MVT Naxçıvan elektrik stansiyası istifadəyə verilib. Bununla yanaşı, sonrakı illərdə 104 MVT gücündə Bakı elektrik stansiyasının, 300 MVT gücündə Səngəgal elektrik stansiyasının, 104 MVT gücündə "Şahdag" elektrik stansiyasının, 525 MVT gücündə Sumqayıt elektrik stansiyasının, 20 MVT gücündə Biləv su elektrik stansiyasının, 5,6 MVT gücündə Qobustan Hibrid elektrik stansiyasının, 25 MVT gücündə "Şəmkirçay" su elektrik stansiyasının, 780 MVT gücündə "Cənub" elektrik stansiyasının, 25 MVT gücündə "Taxtakörpü" su elektrik stansiyasının və digərlərinin açılışı keçirilib. Ötən il "Pirallah" gənəsu elektrik stansiyası, "Balakən-1" kiçik su elektrik stansiyası, "Çırçıklı" kiçik su elektrik stansiyası respublikanın elektroenergetika

əhəmiyyətli dəyişikliyə nail olunub. Abnəntərlərin etibarlı və dayanıqlı elektrik enerjisi ilə təminatı üçün "Azərişq" ASC tərəfində Yardımlı rayonu ərazisində 70 adəd 10 kİlovoltluq metal dayaq, 828 adəd 0,4 kİlovoltluq metal dayaq basdırılıb, 38 220 metr məsafədə kabelləşmə işi aparılıb. Yeni güc mənbəsi kimi 9 adəd KTM quraşdırılmış istifadəyə verilib. Rayonun bütün kəndlərində çatın relief və məsafə uzaqlığına baxmayaq, təmir-barpa işləri aparılıb, abonentlər etibarlı elektrik enerjisi ilə təmin olunub.

Eləcə də ölkəmizdə qərb bölgəsində enerji istehsalı ilə bağlı müümət addımlar atılmadıqdır. Belə ki, Tovuz rayonunda elektrik enerjisinin verilişində keyfiyyət artırılmışdır. Bu ilin ilk yarısında görürlən işlər sırasında 8 kilometr uzunluğundan olan 6 kİlovoltluq (KV) "Aqropark" hava xətti də var. Tam tiblib istifadəyə verilən bu xətt vasitəsilə kənd təsərrüfatı məhsullarının istehsal üçün münbit şərait yaradılıb. Uzunluğu 5,74 kilometr olan "Ağdam" hava xəttində isə dağlarda tam dayışdırılıb, xətti yerlərdə 10 kV-luq dayağlar da qurşadırılıb. Rayonun Hunanlar kəndlərində 3 adəd, Şiratalı və Qarabəyən kəndlərində isə 2 adəd komplekt transformator məntəqəsi (KTM) quraşdırılıb, ötürücu dayağlar dayışdırılıb və SIP kabelleşmə işi aparılıb. Rayonun Ovular qəsəbəsində yenidən transformator quraşdırılıb, 810 abonentin mövcud olduğu Əlimərəndən kəndlərində isə 9 adəd KTM quraşdırılıb. Özünü daşıyan naqillər üçün 1219 adəd dayaq yenilənib, 35 min 765 metr məsafədə kabelləşmə işi aparılıb.

Qeyd edildiyi kimi, ölkə Prezidentinin tapşırıqları əsasında enerji istehsalı və istehlakin keyfiyyətinin yaxşılaşdırılması istiqamətində aparılan faaliyyət regionlarının, hatta ucqar kəndlərin bəsə fasiləsiz elektrik enerjisi ilə təminatında əsaslı rol oynayıb. Bu ilin avqustunda İsmayıllı rayonunda yenidən qurulan 110/35/10 kİlovoltluq 2x16 MVA güce malik "İsmayıllı" yarımstansiyasının açılışı olub. İsmayıllı Elektrik Şəbəkəsinin xidməti arazisində son 10 ilde aparılan geniş tikinti, yenidənqurma və bərpa işlərinin miqyasını artırılmışdır. Xüsusi olaraq vurğulayaq ki, Prezident İlham Əliyevin tapşırıq və tövsiyələri əsasında ölkəmizdə enerji istehsalında istehlakin keyfiyyət ildən-ile artırılmışdır.

Ölkədə yeni nəqliyyat güclərinin yaradılması ilə paralel şəkildə, paylaşıyıcı şəbəkənin dayanıqlılığının artırılması da diqqət markazında saxlanılır. Bu istiqamətdə işlər Azərbaycanın bütün regionlarını əhatə edir. "Azərişq" Açıq Səhmdar Cəmiyyəti (ASC) paylayıcı şəbəkədə tikinti, yenidənqurma və bərpa işlərinin miqyasını artırılmışdır. Xüsusi olaraq vurğulayaq ki, Prezident İlham Əliyevin tapşırıq və tövsiyələri əsasında ölkəmizdə enerji istehsalında istehlakin keyfiyyət ildən-ile artırılmışdır.

Məsələn, son məlumatə görə, ölkəmizdən canub regionunda elektrik enerjisi infrastruktur yenidən qurulur. Belə ki, Səhmdar Cəmiyyət tərəfindən canub regionunda aparılan yenidənqurma işləri davam etdirilir. İstismar müddətini başa vurmuş elektrik şəbəkələrin yenidən qurulur. Texniki itkişərin saviyəyinin minimuma endiriləsi, şəbəkələrin güc qəbul etmə qabiliyyəti iki dəfədən çox artırılıb, istehlakçıların, xüsusunən turizm sektoruna daxil olan Lerik rayonunda da sürətli yenidənqurma işləri aparılır. Xüsusunə də qış aylarında bu arzadız keşkin hava şəraitini nəzəre alaraq, "Azərişq" ASC çatın relayefde an etibarlı elektrik dayağları ilə dayanıqlı enerji nəqliyyatı hava xətti olub. Rayonun bir çox kəndlərdə, eləcə də rayon mərkəzindən iranlaşdırılmış istiqamətdə 35 kilometr məsafədə yerləşən Zuvand adlanan ərazidə təmir-barpa və yenidənqurma işləri həyata keçirilib. "Cənub" Regional Elektrik Təchizatı və Satış idarəsinə (RETSİ) daxil olan Lerik Elektrik Şəbəkəsi bu ilin 9 ayı ərzində 110 kİlovoltluq hava xəttində 136 adəd yararsız ağac direkleri dəmir dayağları avaz edib. Rayonun bir sırada kəndlərdə, eləcə də rayon mərkəzindən iranlaşdırılmış istiqamətdə 35 kilometr məsafədə yerləşən Zuvand adlanan ərazidə təmir-barpa və yenidənqurma işləri həyata keçirilib. "Cənub" Regional Elektrik Təchizatı və Satış idarəsinə (RETSİ) daxil olan Lerik Elektrik Şəbəkəsi bu ilin 9 ayı ərzində 110 kİlovoltluq hava xəttində 136 adəd yararsız ağac direkleri dəmir dayağları avaz edib. Rayonun bir sırada kəndlərdə, eləcə də rayon mərkəzindən iranlaşdırılmış istiqamətdə 35 kilometr məsafədə yerləşən Zuvand adlanan ərazidə təmir-barpa və yenidənqurma işləri həyata keçirilib. "Cənub" Regional Elektrik Təchizatı və Satış idarəsinə (RETSİ) daxil olan Lerik Elektrik Şəbəkəsi bu ilin 9 ayı ərzində 110 kİlovoltluq hava xəttində 136 adəd yararsız ağac direkleri dəmir dayağları avaz edib. Rayonun bir sırada kəndlərdə, eləcə də rayon mərkəzindən iranlaşdırılmış istiqamətdə 35 kilometr məsafədə yerləşən Zuvand adlanan ərazidə təmir-barpa və yenidənqurma işləri həyata keçirilib. "Cənub" Regional Elektrik Təchizatı və Satış idarəsinə (RETSİ) daxil olan Lerik Elektrik Şəbəkəsi bu ilin 9 ayı ərzində 110 kİlovoltluq hava xəttində 136 adəd yararsız ağac direkleri dəmir dayağları avaz edib. Rayonun bir sırada kəndlərdə, eləcə də rayon mərkəzindən iranlaşdırılmış istiqamətdə 35 kilometr məsafədə yerləşən Zuvand adlanan ərazidə təmir-barpa və yenidənqurma işləri həyata keçirilib. "Cənub" Regional Elektrik Təchizatı və Satış idarəsinə (RETSİ) daxil olan Lerik Elektrik Şəbəkəsi bu ilin 9 ayı ərzində 110 kİlovoltluq hava xəttində 136 adəd yararsız ağac direkleri dəmir dayağları avaz edib. Rayonun bir sırada kəndlərdə, eləcə də rayon mərkəzindən iranlaşdırılmış istiqamətdə 35 kilometr məsafədə yerləşən Zuvand adlanan ərazidə təmir-barpa və yenidənqurma işləri həyata keçirilib. "Cənub" Regional Elektrik Təchizatı və Satış idarəsinə (RETSİ) daxil olan Lerik Elektrik Şəbəkəsi bu ilin 9 ayı ərzində 110 kİlovoltluq hava xəttində 136 adəd yararsız ağac direkleri dəmir dayağları avaz edib. Rayonun bir sırada kəndlərdə, eləcə də rayon mərkəzindən iranlaşdırılmış istiqamətdə 35 kilometr məsafədə yerləşən Zuvand adlanan ərazidə təmir-barpa və yenidənqurma işləri həyata keçirilib. "Cənub" Regional Elektrik Təchizatı və Satış idarəsinə (RETSİ) daxil olan Lerik Elektrik Şəbəkəsi bu ilin 9 ayı ərzində 110 kİlovoltluq hava xəttində 136 adəd yararsız ağac direkleri dəmir dayağları avaz edib. Rayonun bir sırada kəndlərdə, eləcə də rayon mərkəzindən iranlaşdırılmış istiqamətdə 35 kilometr məsafədə yerləşən Zuvand adlanan ərazidə təmir-barpa və yenidənqurma işləri həyata keçirilib. "Cənub" Regional Elektrik Təchizatı və Satış idarəsinə (RETSİ) daxil olan Lerik Elektrik Şəbəkəsi bu ilin 9 ayı ərzində 110 kİlovoltluq hava xəttində 136 adəd yararsız ağac direkleri dəmir dayağları avaz edib. Rayonun bir sırada kəndlərdə, eləcə də rayon mərkəzindən iranlaşdırılmış istiqamətdə 35 kilometr məsafədə yerləşən Zuvand adlanan ərazidə təmir-barpa və yenidənqurma işləri həyata keçirilib. "Cənub" Regional Elektrik Təchizatı və Satış idarəsinə (RETSİ) daxil olan Lerik Elektrik Şəbəkəsi bu ilin 9 ayı ərzində 110 kİlovoltluq hava xəttində 136 adəd yararsız ağac direkleri dəmir dayağları avaz edib. Rayonun bir sırada kəndlərdə, eləcə də rayon mərkəzindən iranlaşdırılmış istiqamətdə 35 kilometr məsafədə yerləşən Zuvand adlanan ərazidə təmir-barpa və yenidənqurma işləri həyata keçirilib. "Cənub" Regional Elektrik Təchizatı və Satış idarəsinə (RETSİ) daxil olan Lerik Elektrik Şəbəkəsi bu ilin 9 ayı ərzində 110 kİlovoltluq hava xəttində 136 adəd yararsız ağac direkleri dəmir dayağları avaz edib. Rayonun bir sırada kəndlərdə, eləcə də rayon mərkəzindən iranlaşdırılmış istiqamətdə 35 kilometr məsafədə yerləşən Zuvand adlanan ərazidə təmir-barpa və yenidənqurma işləri həyata keçirilib. "Cənub" Regional Elektrik Təchizatı və Satış idarəsinə (RETSİ) daxil olan Lerik Elektrik Şəbəkəsi bu ilin 9 ayı ərzində 110 kİlovoltluq hava xəttində 136 adəd yararsız ağac direkleri dəmir dayağları avaz edib. Rayonun bir sırada kəndlərdə, eləcə də rayon mərkəzindən iranlaşdırılmış istiqamətdə 35 kilometr məsafədə yerləşən Zuvand adlanan ərazidə təmir-barpa və yenidənqurma işləri həyata keçirilib. "Cənub" Regional Elektrik Təchizatı və Satış idarəsinə (RETSİ) daxil olan Lerik Elektrik Şəbəkəsi bu ilin 9 ayı ərzində 110 kİlovoltluq hava xəttində 136 adəd yararsız ağac direkleri dəmir dayağları avaz edib. Rayonun bir sırada kəndlərdə, eləcə də rayon mərkəzindən iranlaşdırılmış istiqamətdə 35 kilometr məsafədə yerləşən Zuvand adlanan ərazidə təmir-barpa və yenidənqurma işləri həyata keçirilib. "Cənub" Regional Elektrik Təchizatı və Satış idarəsinə (RETSİ) daxil olan Lerik Elektrik Şəbəkəsi bu ilin 9 ayı ərzində 110 kİlovoltluq hava xəttində 136 adəd yararsız ağac direkleri dəmir dayağları avaz edib. Rayonun bir sırada kəndlərdə, eləcə də rayon mərkəzindən iranlaşdırılmış istiqamətdə 35 kilometr məsafədə yerləşən Zuvand adlanan ərazidə təmir-barpa və yenidənqurma işləri həyata keçirilib. "Cənub" Regional Elektrik Təchizatı və Satış idarəsinə (RETSİ) daxil olan Lerik Elektrik Şəbəkəsi bu ilin 9 ayı ərzində 110 kİlovoltluq hava xəttində 136 adəd yararsız ağac direkleri dəmir dayağları avaz edib. Rayonun bir sırada kəndlərdə, eləcə də rayon mərkəzindən iranlaşdırılmış istiqamətdə 35 kilometr məsafədə yerləşən Zuvand adlanan ərazidə təmir-barpa və yenidənqurma işləri həyata keçirilib. "Cənub" Regional Elektrik Təchizatı və Satış idarəsinə (RETSİ) daxil olan Lerik Elektrik Şəbəkəsi bu ilin 9 ayı ərzində 110 kİlovoltluq hava xəttində 136 adəd yararsız ağac direkleri dəmir dayağları avaz edib. Rayonun bir sırada kəndlərdə, eləcə də rayon mərkəzindən iranlaşdırılmış istiqamətdə 35 kilometr məsafədə yerləşən Zuvand adlanan ərazidə təmir-barpa və yenidənqurma işləri həyata keçirilib. "Cənub" Regional Elektrik Təchizatı və Satış idarəsinə (RETSİ) daxil olan Lerik Elektrik Şəbəkəsi bu ilin 9 ayı ərzində 110 kİlovoltluq hava xəttində 136 adəd yararsız ağac direkleri dəmir dayağları avaz edib. Rayonun bir sırada kəndlərdə, eləcə də rayon mərkəzindən iranlaşdırılmış istiqamətdə 35 kilometr məsafədə yerləşən Zuvand adlanan ərazidə təmir-barpa və yenidənqurma işləri həyata keçirilib. "Cənub" Regional Elektrik Təchizatı və Satış idarəsinə (RETSİ) daxil olan Lerik Elektrik Şəbəkəsi bu ilin 9 ayı ərzində 110 kİlovoltluq hava xəttində 136 adəd yararsız ağac direkleri dəmir dayağları avaz edib. Rayonun bir sırada kəndlərdə, eləcə də rayon mərkəzindən iranlaşdırılmış istiqamətdə 35 kilometr məsafədə yerləşən Zuvand adlanan ərazidə təmir-barpa və yenidənqurma işləri həyata keçirilib. "Cənub" Regional Elektrik Təchizatı və Satış idarəsinə (RETSİ) daxil olan Lerik Elektrik Şəbəkəsi bu ilin 9 ayı ərzində 110 kİlovoltluq hava xəttində 136 adəd yararsız ağac direkleri dəmir dayağları avaz edib. Rayonun bir sırada kəndlərdə, eləcə də rayon mərkəzindən iranlaşdırılmış istiqamətdə 35 kilometr məsafədə yerləşən Zuvand adlanan ərazidə təmir-barpa və yenidənqurma işləri həyata keçirilib. "Cənub" Regional Elektrik Təchizatı və Satış idarəsinə (RETSİ) daxil olan Lerik Elektrik Şəbəkəsi bu ilin 9 ayı ərzində 110 kİlovoltluq hava xəttində 136 adəd yararsız ağac direkleri dəmir dayağları avaz edib. Rayonun bir sırada kəndlərdə, eləcə də rayon mərkəzindən iranlaşdırılmış istiqamətdə 35 kilometr məsafədə yerləşən Zuvand adlanan ərazidə təmir-barpa və yenidənqurma işləri həyata keçirilib. "Cənub" Regional Elektrik Təchizatı və Satış idarəsinə (RETSİ) daxil olan Lerik Elektrik Şəbəkəsi bu ilin 9 ayı ərzində 110 kİlovoltluq hava xəttində 136 adəd yararsız ağac direkleri dəmir dayağları avaz edib. Rayonun bir sırada kəndlərdə, eləcə də rayon mərkəzindən iranlaşdırılmış istiqamətdə 35 kilometr məsafədə yerləşən Zuvand adlanan ərazidə təmir-barpa və yenidənqurma işləri həyata keçirilib. "Cənub" Regional Elektrik Təchizatı və Satış idarəsinə (RETSİ) daxil olan Lerik Elektrik Şəbəkəsi bu ilin 9 ayı ərzində 110 kİlovoltluq hava xəttində 136 adəd yararsız ağac direkleri dəmir dayağları avaz edib. Rayonun bir sırada kəndlərdə, eləcə də rayon mərkəzindən iranlaşdırılmış istiqamətdə 35 kilometr məsafədə yerləşən Zuvand adlanan ərazidə təmir-barpa və yenidənqurma işləri həyata keçirilib. "Cənub" Regional Elektrik Təchizatı və Satış idarəsinə (RETSİ) daxil olan Lerik Elektrik Şəbəkəsi bu ilin 9 ayı ərzində 110 kİlovoltluq hava xəttində 136 adəd yararsız ağac direkleri dəmir dayağları avaz edib. Rayonun bir sırada kəndlərdə, eləcə də rayon mərkəzindən iranlaşdırılmış istiqamətdə 35 kilometr məsafədə yerləşən Zuvand adlanan ərazidə təmir-barpa və yenidənqurma işləri həyata keçirilib. "Cənub" Regional Elektrik Təchizatı və Satış idarəsinə (RETSİ) daxil olan Lerik Elektrik Şəbəkəsi bu ilin 9 ayı ərzində 110 kİlovoltluq hava xəttində 136 adəd yararsız ağac direkleri dəmir dayağları avaz edib. Rayonun bir sırada kəndlərdə, eləcə də rayon mərkəzindən iranlaşdırılmış istiqamətdə 35 kilometr məsafədə yerləşən Zuvand adlanan ərazidə təmir-barpa və yenidənqurma işləri həyata keçirilib. "Cənub" Regional Elektrik Təchizatı və Satış idarəsinə (RETSİ) daxil olan Lerik Elektrik Şəbəkəsi bu ilin 9 ayı ərzində 110 kİlovoltluq hava xəttində 136 adəd yararsız ağac direkleri dəmir dayağları avaz edib. Rayonun bir sırada kəndlərdə, eləcə də rayon mərkəzindən iranlaşdırılmış istiqamətdə 35 kilometr məsafədə yerləşən Zuvand adlanan ərazidə təmir-barpa və yenidənqurma işləri həyata keçirilib. "Cənub" Regional Elektrik Təchizatı və Satış idarəsinə (RETSİ) daxil olan Lerik Elektrik Şəbəkəsi bu ilin 9 ayı ərzində 110 kİlovoltluq hava xəttində 136 adəd yararsız ağac direkleri dəmir dayağları avaz edib. Rayonun bir sırada kəndlərdə, eləcə də rayon mərkəzindən iranlaşdırılmış istiqamətdə 35 kilometr məsafədə yerləşən Zuvand adlanan ərazidə təmir-barpa və yenidənqurma işləri həyata keçirilib. "Cənub" Regional Elektrik Təchizatı və Satış idarəsinə (RETSİ) daxil olan Lerik Elektrik Şəbəkəsi bu ilin 9 ayı ərzində 110 kİlovoltluq hava xəttində 136 adəd yararsız ağac direkleri dəmir dayağları avaz edib. Rayonun bir sırada kəndlərdə, eləcə də rayon mərkəzindən iranlaşdırılmış istiqamətdə 35 kilometr məsafədə yerləşən Zuvand adlanan ərazidə təmir-barpa və yenidənqurma işləri həyata keçirilib. "Cənub" Regional Elektrik Təchizatı və Satış idarəsinə (RETSİ) daxil olan Lerik Elektrik Şəbəkəsi bu ilin 9 ayı ərzində 110 kİlovoltluq hava xəttində 136 adəd yararsız ağac direkleri dəmir dayağları avaz edib. Rayonun bir sırada kəndlərdə, eləcə də rayon mərkəzindən iranlaşdırılmış istiqamətdə 35 kilometr məsafədə yerləşən Zuvand adlanan ərazidə təmir-barpa və yenidənqurma işləri həyata keçirilib. "Cənub" Regional Elektrik Təchizatı və Satış idarəsinə (RETSİ) daxil olan Lerik Elektrik Şəbəkəsi bu ilin 9 ayı ərzində 110 kİlovoltluq hava xəttində 136 adəd yararsız ağac direkleri dəmir dayağları avaz edib. Rayonun bir sırada kəndlərdə, eləcə də rayon mərkəzindən iranlaşdırılmış istiqamətdə 35 kilometr məsafədə yerləşən Zuvand adlanan ərazidə təmir-barpa və yenidənqurma işləri həyata keçirilib. "Cənub" Regional Elektrik Təchizatı və Satış idarəsinə (RETSİ) daxil olan Lerik Elektrik Şəbəkəsi bu ilin 9 ayı ərzində 110 kİlovoltluq hava xəttində 136 adəd yararsız ağac direkleri dəmir dayağları avaz edib. Rayonun bir sırada kəndlərdə, eləcə də rayon mərkəzindən iranlaşdırılmış istiqamətdə 35 kilometr məsafədə yerləşən Zuvand adlanan ərazidə təmir-barpa və yenidənqurma işləri həyata keçirilib. "Cənub" Regional Elektrik Təchizatı və Satış idarəsinə (RETSİ) daxil olan Lerik Elektrik Şəbəkəsi bu ilin 9 ayı ərzində 110 kİlovoltluq hava xəttində 136 adəd yararsız ağac direkleri dəmir dayağları avaz edib. Rayonun bir sırada kəndlərdə, eləcə də rayon mərkəzindən iranlaşdırılmış istiqamətdə 35 kilometr məsafədə yerləşən Zuvand adlanan ərazidə təmir-barpa və yenidənqurma işləri həyata keçirilib. "Cənub" Regional Elektrik Təchizatı və Satış idarəsinə (RETSİ) daxil olan Lerik Elektrik Şəbəkəsi bu ilin 9 ayı ərzində 110 kİlovoltluq hava xəttində 136 adəd yararsız ağac direkleri dəmir dayağları avaz edib. Rayonun bir sırada kəndlərdə, eləcə də rayon mərkəzindən iranlaşdırılmış istiqamətdə 35 kilometr məsafədə yerləşən Zuvand adlanan ərazidə təmir-barpa və yenidənqurma işləri həyata keçirilib. "Cənub" Regional Elektrik Təchizatı və Satış idarəsinə (RETSİ) daxil olan Lerik Elektrik Şəbəkəsi bu ilin 9 ayı ərzində 110 kİlovoltluq hava xəttində 136 adəd yararsız ağac direkleri dəmir dayağları avaz edib. Rayonun bir sırada kəndlərdə, eləcə də rayon mərkəzindən iranlaşdırılmış istiqamətdə 35 kilometr məsafədə yerləşən Zuvand adlanan ərazidə təmir-barpa və yenidənqurma işləri həyata keçirilib. "Cənub" Regional Elektrik Təchizatı və Satış idarəsinə (RETSİ) daxil olan Lerik Elektrik Şəbəkəsi bu ilin 9 ayı ərzində 110 kİlovoltluq hava xəttində 136 adəd yararsız ağac direkleri dəmir dayağları avaz edib. Rayonun bir sırada kəndlərdə, eləcə də rayon mərkəzindən iranlaşdırılmış istiqamətdə 35 kilometr məsafədə yerləşən Zuvand adlanan ərazidə təmir-barpa və yenidənqurma işləri həyata keçirilib. "Cənub" Regional Elektrik Təchizatı və Satış idarəsinə (RETSİ) daxil olan Lerik Elektrik Şəbəkəsi bu ilin 9 ayı ərzində 110 kİlovoltluq hava xəttində 136 adəd yararsız ağac direkleri dəmir dayağları avaz edib. Rayonun bir sırada kəndlərdə, eləcə də rayon mərkəzindən iranlaşdırılmış istiqamətdə 35 kilometr məsafədə yerləşən Zuvand adlanan ərazidə təmir-barpa və yenidənqurma işləri həyata keçirilib. "Cənub" Regional Elektrik Təchizatı və Satış idarəsinə (RETSİ) daxil olan Lerik Elektrik Şəbəkəsi bu ilin 9 ayı ərzində 110 kİlovoltluq hava xəttində 136 adəd yararsız ağac direkleri dəmir dayağları avaz edib. Rayonun bir sırada kəndlərdə, eləcə də rayon mərkəzindən iranlaşdırılmış istiqamətdə 35 kilometr məsafədə yerləşən Zuvand adlanan ərazidə təmir-barpa və yenidənqurma işləri həyata keçirilib. "Cənub" Regional Elektrik Təchizatı və Satış idarəsinə (RETSİ) daxil olan Lerik Elektrik Şəbəkəsi bu ilin 9 ayı ərzində 110 kİlovoltluq hava xəttində 136 adəd yararsız ağac direkleri dəmir dayağları avaz edib. Rayonun bir sırada kəndlərdə, eləcə də rayon mərkəzindən iranlaşdırılmış istiqamətdə 35 kilometr məsafədə yerləşən Zuvand adlanan ərazidə təmir-barpa və yenidənqurma işləri həyata keçirilib. "Cənub" Regional Elektrik Təchizatı və Satış idarəsinə (RETSİ) daxil olan Lerik Elektrik Şəbəkəsi bu ilin 9 ayı ərzində 110 kİlovoltluq hava xəttində 136 adəd yararsız ağac direkleri dəmir dayağları avaz edib. Rayonun bir sırada kəndlərdə, eləcə də rayon mərkəzindən iranlaşdırılmış istiqamətdə 35 kilometr məsafədə yerləşən Zuvand adlanan ərazidə təmir-barpa və yenidənqurma işləri həyata keçirilib. "Cənub" Regional Elektrik Təchizatı və Satış idarəsinə (RETSİ) daxil olan Lerik Elektrik Şəbəkəsi bu ilin 9 ayı ərzində 110 kİlovoltluq hava xəttində 136 adəd yararsız ağac direkleri dəmir dayağları avaz edib. Rayonun bir sırada kəndlərdə, eləcə də rayon mərkəzindən iranlaşdırılmış istiqamətdə 35 kilometr məsafədə yerləşən Zuvand adlanan ərazidə təmir-barpa və yenidənqurma işləri həyata keçirilib. "Cənub" Regional Elektrik Təchizatı və Satış idarəsinə (RETSİ) daxil olan Lerik Elektrik Şəbəkəsi bu ilin 9 ayı ərzində 110 kİlovoltluq hava xəttində 136 adəd yararsız ağac direkleri dəmir dayağları avaz edib. Rayonun bir sırada kəndlərdə, eləcə də rayon mərkəzindən iranlaşdırılmış istiqamətdə 35 kilometr məsafədə yerləşən Zuvand adlanan ərazidə təmir-barpa və yenidənqurma işləri həyata keçirilib. "Cənub" Regional Elektrik Təchizatı və Satış idarəsinə (RETSİ) daxil olan Lerik Elektrik Şəbəkəsi bu ilin 9 ayı ərzində 110 kİlovoltluq hava xəttində 136 adəd yararsız ağac direkleri dəmir dayağları avaz edib. Rayonun bir sırada kəndlərdə, eləcə də rayon mərkəzindən iranlaşdırılmış istiqamətdə 35 kilometr məsafədə yerləşən Zuvand adlanan ərazidə təmir-barpa və yenidənqurma işləri həyata keçirilib. "Cənub" Regional Elektrik Təchizatı və Satış idarəsinə (RETSİ) daxil olan Lerik Elektrik Ş